

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 22 avqust 2018-ci il № 64 (2280) Qiyməti 25 qəpik

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylilik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əlaqı dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmet və dözlüllük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarek bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.

Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürakkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərində biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizdən de aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylilik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-aman-



liğin bərqərar olması üçün dualar edirlər.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlırlara və ehtiyacı olanlara yardımçılar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Memnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığı, birlik və bərabərliyin, Vətəne və milli dövlətgiliyə sədaqətin təntənesinə çevrilir.

İnanıram ki, bu mübarek bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naməne xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhün və milli-mənəvi həmrəyliliyi daha da gücləndirəcəkdir.

Əziz bacı və qardaşlarım!

Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəket arzulayıram.

Qurban bayramınız mübarek olsun!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 20 avqust 2018-ci il.

Azərbaycan Respublikası Müdafiə nazirinin Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki

Cənab zabitlər, yoldaş gizir-lər, miçمانlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Müsəlman dünyasının mənəvi birlik, həmrəylilik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayırıam.

Mütərəqqi islami dəyer və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığını, humanizm, xeyirxahlığını və mərhə-

mət duyğularının təntənəsidir.

Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyevin apardığı dövlət quruculuğu siyaseti, azərbaycançılıq ideyası milli-mənəvi amilləri yüksək tutaraq adət-ənənələrimiz, İslami və bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət etmişdir.

Ulu Öndərin layiqli varisi möhtərəm Prezident cənab İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyaset neticəsində dövlətçiliyimizin iqtisadi dayaqları dəha da möhkəmlənilib. Azərbaycan demokratik dövlət quruculuğu prosesində

böyük nailiyyətlər əldə etmiş, ölkəmiz İslami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət olaraq dünyada şöhrət qazanmışdır.

Cənab Ali Baş Komandan tərəfindən atılan inamlı addımlar sayesində ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb. Ordumuzun 2016-ci ilin aprelində Dağlıq Qarabağda, cari ilin mayında Naxçıvanda keçirdiyi uğurlu eks-həmle əməliyyatları neticəsində ərazilərimizin bir qisminin düşmən işgalindən azad olunması və Azərbaycan Ordusunun 100 illik yubileyi ilə

əlaqədar möhtəşəm hərbi paradin keçirilməsi bu qüdrətin bariz nümunəsidir.

Bu müqəddəs bayram güñündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, bu yolda sağlamlığını itirmiş silahdaşlarımızı və əziz veteranları da Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Andə və nizamnamələrə bundan sonra da sa-

dıq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər a döyüşlərə hazır olacaqdır.

Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, həminiza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarek olsun!

General-polkovnik
Zakir HƏSƏNOV
Azərbaycan Respublikasının
Müdafiə naziri



Avqustun 21-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadikovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Belarus Respublikasına rəsmi səfəri başlayıb

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, ilk olaraq general-polkovnik Nəcməddin Sadikovun rəhbərlik etdiyi nümayəndə heyəti "Qəhrəman Brest qalası" memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin öünüə əklil qoyub. Səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.



Ön xətdən reportaj

"Yel əsər, dağıdar dağda dumani"

"Yenilməz batalyon" bədii filminde belə bir mahni sözləndirilir. Sevdiyimiz filmdi, sevdiyimiz mahnidi. Hər dəfə dağlara, dağlıq əraziyə gələndə bu filmi, bu mahnını xatırlayıram. Dumani qara niyyətin, əsən yeli qara niyyəti dağdanların qətiyyətinin rəmzi bilib xatırlayıram. Qara buluda dönüb torpaqlarımıza çökməyə həvəsiyən ermənilik qara niyyətdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir". Bu ciddi bəyanat işgalçuları işgal niyyətindən uzaqlaşdırılmalıydı. Yadına bir atalar sözü düşür: "Sirkə nə qədər tünd olsa, öz qabını çatlaşdır". O qab çatlaşdır...

Səngərdəyəm. Yüksek döyüş və mənəvi-psixoloji hazırlığına güvəndiyim əsgərlərin əhatəsində bir daha əmin oluram ki, işğalın sonuna az qalıb. Mayor Ramin İbrahimov ürəyimdən keçənləri duybubmuş ki mi deyir:

- Ordunun gücü əsgərin yüksək döyüş və mənəvi-psixoloji hazırlığıyla bağlıdır. Əsgər hərbi hissəyə müyyəyen hazırlıqla gəlir, biz bu hazırlığı genişləndiririk. Işlər əsərlərini, istərsə də təcrübəli əsgərlərimiz onların hərbi biliklərə yiyələnməsini, təcrubi vərdişlərinin daha geniş səviyyədə artırılmasını təmin edir. Son vaxtlar keçirilən genişməqyaslı təlimlər təsdiqlədi ki, Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş qabiliyyətinə malikdir, Ali Baş Komandanın əmrini yerinə yetirməyə qadirdir.

Mayor fikrinin təsdiqi kimi yanın keçmiş - 2016-cı ilin aprelində xatırlayıyır:

- Döyüşlər Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu da təsdiqlədi; ordu ilə xalqın birliyini də.

Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən "Xalq ordunun, ordu xalqın dayağı" kütüvə vətənpərvərlik tədbirini xatırlayıq. O tədbir bu vəhədətin təsdiqi kimi izlənilmişdi və təbii ki, istər ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında, istərsə də ictimaiyyətin orduya münasibətində əhəmiyyətli rol oynamışdı. İllər bu vəhədəti daha da dönməzləşdirir: Ordunun gücünün, qüdrətinin artması xalqın inamının artmasına deməkdir; xalqımız ordumuzuñ gücünə inanır, qüdrətinə güvənir...

Hələ səngərə gelməmiş polkovnik-leytenant Rüstəm Məmmədov demişdi:

- Hərbi hissəmizdə xidmət edən gənc zabitler 2016-cı ilin



aprel döyüşlərində kursant idilər. Onların eksəriyyəti döyüşlərə getmək istəyib. Təbii ki, buna ehtiyac yox idi və icazə verməyiblər. O döyüşlər qələbə rahunu əsərbər etmişdi. Həmin kursantlar indi zabitlərlər. Həmin ruhla xidmət edirlər, əsgərlər həmin zabitlərdən çox şey öyrənirlər, bu sıradan vətənpərvərliyi.

- Gənc əsgərlərin vətənpərvərlik ruhunda formalşamasında müyyəyen xidmət yolu olan zabitlərin səhbətləri də əhəmiyyətliyidir, - mayor Dəyanət Musayev belə demişdi.

Öyrənirəm ki, mayor Dəyanət Musayev 1991-1994-cü illərdə əsgər kimi həqiqi hərbi xidmətdə olub. Füzuli, Qubadlı, Laçın, Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Qubadlıda yaralanıb, müalicə olunub, xidmətini davam etdirib. 1994-1998-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Hərbi xidmətə əsgər kimi başlayan mayorun səhbətləri təbii ki, əsgərlərə gərkli

olur. Onu da öyrənirəm ki, zabitlərdən biri Ağdamdandır. Bakıda anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Ağdamı görəməyib:

- Atamın səhbətləri, xatirələr məni çox düşündürdü. Bu düşüncələr peşə seçimimin axarını hərbi xidmətə, hərci peşəsinə yönəltdi. Öyrəndiklərimizi əsgərlərimizə öyrədirik. 1992-ci ildə Bakıda keçirilən hərbi paradi biz də izlədik. Nümayiş etdirilən texnikalar ordumuzun göstəricisiydi, paradda iştirak edənlərin keçidi - şəxsi heyətin Sıra Ni-zamnaməsinin necə icra etməsinin, bu baxımdan mənəvi-psixoloji hazırlığının səviyyəsinin.

"Paradda iştirak edənlərin dalğalandırıldığı bayraqlar döyüşlərdə çıxmış bayraqlarıydı. Lələtəpə, Bayraqtəpə iştirakında gəden döyüşlərdə iştirak edənlərimizin, qələbə qazanınlarınıñ döyüş bayraqlarıydı. O bayraqlar həmiya böyük qürur yaşatdı. Biz o qüruru indi də yaşayırıq", - əsgər Nurlan Ağayev belə deyir. Əsgərlə-

rin baxışlarında məmənluq görürem. Bu məmənluq həm deyilənlərə şərklərin, həm də dostluğun məmənluğudur. Əsgərlərdən Nurlan Əliyevi də, Rəşid Şəmилovu da tanıyıram. Andicmə mərasimində səhbətleşmişdik. Onda demisidilər ki, biz də ön xətdə xidmət etmək istərdik. "Ön xətdə sərhədlərimizə daha yaxındı..." - əsgər yoldaşlarının da baxışlarında qələbəyə köklənmiş, kökləyen bu istəyin doğmalığını görmüşdüm. O məqəmi xatırladıram. Gülmüsünürələr. Səngərdəşlərinə baxıclar və "O güne az qalıb. Ali Baş Komandanın əmrinə hazırlıq", - deyirlər.

İntizar ürəyə yükdü. Sənə elə gelir ki, intizardan qurtaracağı vaxt ləng ötüşür; əsgərlər intizarın sonunun tələşməsinə tələsir. Bu tələşmə anlaşılandı - hamısı Böyük Qələbənin əsgəri olmaq isteyir.

Əsgərlərin baxışlarında səngərə gələnəcən düşündüklərimin, qənaətimin eynini görürmə, sənə doğma, mənə doğma baxışlarda o qənaətin eynini eşidirəm: işğalın buludlarını dağıdacağıq! Bu, Azərbaycan əsgərinin qətiyyətidir! Bu, Azərbaycan əsgərinin döyüş əzminin ifadəsi olan qələbə ruhudu.

Hərbi hissələrinin birində asudə vaxtda əsgərlərin aprel döyüşlərində iştirak etmiş zabitlə səhbətleşdiyini xatırlayıram. Əsgərlərin taqım komandirinə sorğularını da, cavabları da yaddaşalarına köçürü-köçürü onun tabeçiliyində olan, döyüşlərdə iştirak edən əsgərlərə həsəd apardığını sezmək çətin deyildi. Əsgərlərdən biri demişdi:

- Onlar qələbənin nə olduğunu görüb, biz eşitmışik, eşidirik. Qələbə qazanan əsgərin sevincini biz də yaşamaq isteyirik, komandır...

Mənə belə gelir ki, o əsgər-

dən eşitdiklerimin eynini eşidəcəm. Bu qənaətlə əsgərlərə baxıram. Və o kəlmələrə yaxın kəlmələr eşidirəm:

- Qalib əsgər kimi tərxis olunmadı, istəyirik...

Söz sözü çəkir. Şəhidlikdən, şəhidlərdən danışırıq.

"Ermenistanın elan etmədən başladığı bu müharibə və tənsevərliyin işğalçılığı qarşı müharibəsidir. Biz ədalətli müharibə aparırıq. Müharibədə hər iki tərəfin itkiləri olur. Ordumuzun əsgər və zabitləri mərdliklə döyüşür. Cəsaret qələbədə mühüm amillərdəndir. Şəhidlər də olur...", - deyirəm. Mayor Ramin İbrahimov deyir ki, şəhidlik döyüş əzmindən rişələnir, bu məqam öz əksini Hərbi andda da tapıb. Hərbi qulluqcu, bu sıradan əsgər Hərbi and içəndə "lazım gelərsə, canımı-qanımı əsirgəməyəcəm!", - deyir. Qəhrəmanlarımız, şəhidlərimiz əsgərlərimiz üçün örnəkdir. İnanıram ki, Ali Baş Komandanın emr verəndə onlar da cəsərətlə döyüşəcəklər. Əmr qələbə ilə tamamlanaçaqdır.

- Mübariz İbrahimovun, Çingiz Qurbanovun qəhrəmanlığı fərqli qəhrəmanlıqdır. Onların qəhrəmanlığı düşmənə anlatdır ki, Azərbaycan əsgəri belə əsgərgədir.

- Dediym kimi, əsgərlərimiz yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdirlər. Mən də, komandirlərimiz də onların timsalında Mübarizin, Çingizin ruhunun eynini görürük, - mayor Ramin İbrahimovun bu sözləri də əsgərə inamdır, sevgidir. Bu inam, bu sevgi qarşılıqlıdır.

- Mübarizləşmə, Çingizləşmə ifadələrini Mübarizin, Çingizin qəhrəmanlığı yaradıb.

Mayor Ramin İbrahimov deyir ki, Ali Baş Komandan döyüş əmri verəndən sonra ordumuzun şəxsi heyətinin sayı qədər qəhrəmanlıq nümunəsi olacaq. Azərbaycan Ordusu kifayət qədər müasir döyüş texnikalarıyla təmin olunub. İrimiqyaslı təlimlərdə təsdiqləndi ki, Azərbaycan əsgəri bu texnikaların istismarını yüksək səviyyədə mənimseyib...

Narin-narin yağış yağıdığını bayadqan bəri hiss etməmişik. Qarşı tərəfdə dolaşan buludlar çəkir diqqətimi: boz buludlar qarala-qarala vurnuxur...

Səngərdən "Yel əsəcək, dağlarda dumani dağıdacaq" inamıyla qayıdırıam...

**Mübariz MUSAYEV,
"Azərbaycan Ordusu"**

Heydər Əliyev ırsını öyrənirik

Müasir Azərbaycanın dövlətçilik memarı

Tarixin şanlı səhifələri maraqlı hadisələrlə, öyrənəməli, ibrət götürməli görkəmli, dahi səxsiyyətlərlə zəngindir. Bu zənginlik biza çox sey verir, çox sey öyrədir. Öyrəndikcə də maraq dünyamız daha da genişlənir, zənginləşir. Tarixin səhifələrini vərəqlədikcə görürük ki, dünyada elə müdrük, elə uzaqqorən dövlət xadimləri olublar ki, onlar öz ölkəsinin, millətinin təlevində müstəsna və mühüm rol oynayaraq tarix yazıblar. Həmin böyük səxsiyyətlər istedadları və bacarıqları ilə xalqın xilaskarı olublar. Adalarını tarixin səhifəsində böyük hərf-lərlə yazıblar.

Müstəqil dövlətimizin memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının tarixində dərin iz qoymuş dahi şəxsiyyətlərdən biridir. Elə bir şəxsiyyət ki, adı həmişə qırurla, fəxrə çəkilir. Böyük qətiyyət və irade sahibi Ulu Öndərimiz ən mürəkkəb və ən çətin vəziyyətlərdə xalqımızın gələcəyi namine gərəklər qərarlar çıxarırdı. Onu Ulu Öndər səviyyəsinə yüksəldən keyfiyyətlərdən birincisi doğma xalqına ürkədən bağlılığı və möhkəm inamı idi. Xalq da öz liderine sadıq idi, ona inanırdı.

Azərbaycanlı olmayı ilə daim fəxr edib öyünən ümummilli liderimiz Heydər Əliyev bütün şərəflə ömrünü Azərbaycanı dünyada tanıtmağa sərf etdi. Bütün gücünü, qüvvəsini dövlət quruculuğuna, dövlətçiliyimizi daha da möhkəmlətməyə yönəldi. Ulu Öndərin xalqın yolunda cəkdiyi zəhmət hədər getmədi. Son nəticədə isteyinə, amalına və məqsədine nail oldu. Güclü, qüdrətli və yenilməz bir dövlət qurdur, tarixin səhifələrində heç vaxt pozulmayacaq, zamanlara sinə gerəcək dərin izlər qoydu. Ulu öndər Heydər Əliyev xalqın böyük ehtiramını, hörmətin və sevgisini qazandı. Xalqımız daim özünü xilaskar oğlunu böyük hörmət və ehtiramla yad edir, döne-döne xatırlayıır. Yaşadığımız zaman göstərdi ki, ümummilli liderimiz Heydər Əliyev bu ehtirama la-yiq olan böyük tarixi şəxsiyyətdir.

Müasir Azərbaycanın dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Keçidiyi şərəflə ömrü yolu və siyasi fealiyyəti ilə daha da yaxından tanış olduqca görürük ki, öten əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin yüksək təşəbbüskarlığı, müdrik siyaseti, səy və bacarığı sayəsində ölkəmiz, sözün həqiqi



mənasında, intibah dövrünü yaşıdı. Həmin illər Azərbaycanın yüksəliş dövrü kimi qiymətləndirilir. Bu, o vaxtlar idki, Azərbaycan Respublikası birbaşa Moskvadan - Kremlən idarə olunurdu. Lakin Heydər Əliyev ölkəmizdən daim çəkələnməsi və inkişafı naminə böyük çətinliklərde olsa, mərkəzin diqqətini, qayğısını məmlekətəmizə yönəldi.

Müəyyən məsələləri, problemləri həll etmək sarsılmaz iradə, qətiyyət və cəsarət, hər şeydən önce isə böyük risk tələb edirdi.

Azərbaycanda hakimiyətə gəldiyi ilk illərdən ulu öndər Heydər Əliyevi düşündürən əsas məqsəd və amallardan biri de azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi məsəlesi olmuşdur. Bildiyimiz kimi, həyatının bütün dövründə Heydər Əliyev öz taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edən gənclərə böyük hörmətlə ya-naşmış və onların xidmətinə yüksək dəyer vermişdir. İndi həmin gənclər Ulu Öndəri xoş hissələrə xatırlayırlar.

Zamanın nəbzini tutan Ulu Öndər artıq hiss edirdi ki, azərbaycanlı gəncləri ali hərbi məktəblərə hazırlamaq məqsədile respublikada hərbi təyinatlı orta internat məktəblərini yaratmaq vaxtı yetişib. Ona görə də ulu öndər Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması təşəbbüsü ilə çıxış etdi. Belə bir məktəbin yaradılması Azərbaycanın gələcəyi üçün çox mühüm hadisə olacaqdı. Burada azərbaycanlı gənclər həm rus dilini mükəmməl öyrənə, həm də ibtidai hərbi biliklərə yiyələnərək asanlıqla istədikləri ali hərbi məktəblərə daxil ola bilərdilər. Hətta ulu öndər Heydər Əliyev həmin məktəbin necə olacağını, fealiyyətinin əsas xüsusiyyətləri barədə də fikirlərini bildirmiş və tez bir zamanda bu istiqamətdə müvafiq işlərin görülməsi üçün Maarif nazirinə tapşırıqlar, göstərişlər də vermişdi. Moskvanın buna müdaxilə etməməsi üçün təşəbbüsün Maarif Nazirliyindən gəlməsinə şərait yaratmışdı. Cəmşid Naxçıvanski adına Hərbi Lisey kimi bir təhsil ocağıının yaranmasına zəmin hazırla-

mişdi.

Ulu öndər Heydər Əliyev xalqımızın böyük sərkərdəsi, Azərbaycan milli diviziyasının ilk komandiri olmuş general Cəmşid Naxçıvanskinin ana-dan olmasının 75 illiyi ilə əlaqədar Respublika Hərbi Komissarlığı tərəfindən Mərkəzi Komitəye müraciət etməyi təsdiq etti. Sonra həmin müraciətə əsasən Azərbaycan Kommunist Partiyası, Mərkəzi Komitəsi bürosunun "Partiya, Sovet, komsomol təşkilatlarının və respublika hərbi komissarlıqlarının gənclərin ordu sıralarında xidmətə hazırlanması və hərbi məktəblərin komplektləşdirilməsi haqqında" qərarı ilə 23 iyul 1971-ci ildə Bakı şəhəri, Ziğ qəsəbesi 2 nömrəli 8 illik internat məktəbinin bazasında hərbi təyinatlı orta internat məktəbi yaradıldı və bu təhsil ocağına görkəmli hərbi xadim general Cəmşid Naxçıvanskinin adı verildi.

1971-ci ildə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqqorənliyi sayəsində böyük əziyyətlər bahasında tarixi addım atıldı. Cəmşid Naxçıvanski adına hərbi təməyülli məktəb yaradıldı. Bu hərbi məktəbdə yüzlərlə, minlərlə azərbaycanlı gənc təhsil aldı. Cəmşid Naxçıvanski adına Hərbi Lisey milli zabit kadrlarının hazırlanmasında və Silahlı Qüvvələrimizin formalşamasında müstəsna dərecədə rol oynadı. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin mezunlarıdır. Onlar Qarabağ müharibəsində, həmçinin 2016-ci ildə aprel döyüşlərində böyük hünər və rəşadət göstərdilər. Bu gün də ulu öndərimiz Heydər Əliyevin yaradıldığı Hərbi liseydə yüzlərlə gənc böyük həvəslə hərbi təhsil almaqda davam edir.

Sovetlər Birliyi dağılıandan sonra Azərbaycan Respublikası və öz dövlət müstəqilliyini bərpə etdi. Həmin günlərdə ölkəmiz Ermənistanla müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək ölkəni təhdid edən təhlükələrdən xilas etmək qabiliyyəti olan güclü və qüdrətli Silahlı Qüvvələr yarada bilmedi-

ler. Bunun isə neticələri çox ağır və sıxılılı oldu. Yaranmış vəziyyətdən istifadə edən erməni qəsbkarları torpaqlarımızı zəbt etməyə başladılar.

1991-ci il oktyabrın 18-də Ali Sovetdə (Milli Məclisdə) Müstəqillik Aktı qəbul olundu. Xalqımıza bir əsrde ikinci dəfə öz müstəqil dövlətini qurmaq nəsib oldu. Başımızın üstündə üçüncü bayraqımız dalgalandı.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə ictimai-siyasi vəziyyət çox gərgin idi.

O zamanki iqtidarıñ ölkədə yaratdığı xaos və cəmiyyətdə hökm sürən özbaşınalıq ordu quruculuğuna da mənfi təsir göstərirdi. Silahlı Qüvvələrin quruculuğu istiqamətdə irəliye doğru heç bir uğurlu addım atılmırdı. O dövrde hakimiyətdə olanların dövlətçilik təcrübəsi, ölkəni idarə etmək qabiliyyəti yox idi. Bundan istifadə edən məkrli düşmən - erməni işgalçılari addım-addım torpaqlarımızı ələ keçirirdilər. Erməni qəsbkarları torpaqlarımızın işgalini davam etdirdiyi bir vaxtda yaradılmış silahlı birleşmələr dövletə, hakimiyətə yox, ayrı-ayrı adamlara, fərdlərə tabe idi. Onlar məkrli planlarına xidmət edirdi. Yeni qurulmağa başlayan orduda baş alıb gedən bu özbaşınalıq, nizam-intizamsızlıq, vahid komandanlığın olmaması torpaqlarımızın 20 faizinin işgali, bir milyondan çox vətəndaşımızın ata-baba yurdundan didərgin düşməsi ilə nəticələndi.

Demək olar ki, hər gün cəbhədən, ölkənin ayrı-ayrı bölgələrindən ağır, üzüçü xəbərlər gəlirdi. Getdikcə vəziyyət gərginleşir, böhran dərinleşir. 1993-cü ilin iyundən isə ölkədə vəziyyət çox gərgin karakter alındı. Yenice müstəqillik qazanmış Azərbaycan dövləti dünyadın siyasi xəritəsində silinmək təhlükəsi ilə üz-üzə qaldı.

Belə bir vaxtda xalq bütün ümidi Naxçıvana - Heydər Əliyevə dikmişdi. Azərbaycanın məhv olmaq və parçalanmaq ərefəsində xalqımız dahi şəxsiyyət, böyük dövlətçilik təcrübəsi olan siyasi xadim Heydər Əliyevi təkidle Naxçıvandan Bakıya dəvət etdi. Həmin günlərdə ölkədə, qarışılıq və xoş hökm sürürdü. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu ağır gündə hadisələrə kənardan baxa bilməzdi. Ümummilli Liderimiz xalqın devətini qəbul edərək 9 iyul 1993-cü ildə ölkəmizin paytaxtı olan Bakı şəhərinə gələrək dövlətçiliyimizin xilasına atıldı. Böyük xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət dövlətçiliyimizin qorunub saxlanılması namine həyatını təhlükə altında qoyaq - dövlətçilik əleyhinə qiyamın qaldırıldığı şəhərə - Gəncəyə getdi. Ulu öndər Heydər Əliyevin Gəncə şəhərinə tarixi səfəri hər seydən əvvəl vətəndaş qarşılaşmasının genişlənməsini, qardaş qanının tökülməsini, qardaş qanının təkərəyən atəş səsleri kəsildi, silahlar susdu.

Ulu Öndərin hakimiyətə qa-

yıcışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin hər bir vətəndaşını sevindirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qaydışı böyük ümidi, inamla qarşılıdı. Bununla da Azərbaycan xalqının dövlətçiliyinin bərpası yolunda çox böyük önəmi və uğurlu dönüş yarandı. Görkəmli alman filosofu Georg Wilhelm Hegel tarixdə şəxsiyyətlərin rol ilə bağlı yazdı: "Sürətlə siyasi tənəzzülə yaxınlaşan xalqların taleyini yalnız dəhilər xilas edə bilərlər." Filosofun düşüncələri bir daha həyata öz təsdiqini tapdı. Ümummilli Liderimiz xalqımız üçün çətin olan bir vaxtda həkimiyətə gəldi və ölkəni real təhlükələrdən xilas etdi. Həmin gərgin günlərdə baş vermiş hadisələri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin gərgin fealiyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq yarandı, xaos, özbaşınalıq aradan qaldırıldı. Getdikcə həyat öz axarına düşdü.

Azərbaycan dövlətçiliyi ona qarşı yönəldilmiş qəsdlərdən uğurla, üzüag çıxdı. Ümummilli Liderin qətiyyəti, möhkəm siyasi iradəsi xalqa ruh yüksəkliyi gətirdi, gələcəyə inamını artırıldı. Xalqın itirilmiş inamları özüne qatarıldı. Ölkədə və cəmiyyətdə sabitlik hökm sürmeye başladı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrde milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyaset sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil, demokratik inkişaf yolu ilə irəli gedərək böyük, yaddaqlan uğurlar qazandı. Ulu Öndərin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu. Xalqımız Ulu Öndərimiz bu xidmətlərinin üz-üzə qaldı.

Ümummilli Liderimiz Heydər Əliyev yenidən hakimiyətə gələrən "Bundan sonrakı ömrümüz de xalqımı bağışlayıram və onun xoşbəxt gələcəyi uğrunda həyatımı fəda etməyə hazırlam" dediyi sözlərə sadig qaldı. Məhz Ulu Öndərin atlığı uğurlu addımlar, apardığı düzgün siyaset Azərbaycan dövlətini və dövlətçiliyini təhlükədən xilas etdi. Ölkəmizin başının üstünü almış qara buludlar dağıldı. Hakimiyətə qayıdan sonra heyətamız iradə, qətiyyət, güc nümayiş etdirən Ümummilli Liderimiz ölkəni düşdüyü felakətən qurtarmağa müvəffəq oldu. Ulu Öndər hakimiyətə qaydan kimi gərgin və səmərəli islahatlar başladı. İster hüquqi dövlət quruculuğunu istiqamətdə, istər iqtisadiyyatın dirçəldilməsi yolu, istərsə də ordu quruculuğunu istiqamətinde çox inamlı addımlar atılmağa başlandı. Silahlı Qüvvələrin yaradılması və yeniləşdirilməsi istiqamətində böyük işlər görüldü. Xalqın müstəqilliyə olan inamı daha da gücləndi...

Vahid MƏHƏRRƏMOV

Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir gənc doğma Vətənini, torpağını namusla, vicdanla qoruyacağına və zabit adını daim uca tutacağına and içib müqəddəs borcunu ləyiqinçə yerinə yetirməyə hazırır. Onlarda formalaşan torpaq, yurd hevsiyyəti mənəvi dəyərlərimizə söykənən qəhrəmanlıq ənənələrinin yaşaması deməkdir. Bu günlərdə cəbhə bölgəsində ezamiyətdə olarkən ordumuzun fədakar gənc zabitlərinin necə şərəflə xidmət apardıqlarının sahidi olduq. Doğma Vətənimiz Azərbaycana xidmət amali ilə yaşayan bir qrup hərbçimizlə görüşüb söhbətlərini, arzu və istəklərini gələmə aldıq.

Vətənimizin keşiyində dəyənan oğullardan biri de leytenant Coşqun Rzayevdir. İlədir təcavüzkar Ermənistanın işgali altında olan torpaqlarımızı azad etmək istəyi digər zabitlərimiz kimi Coşqunu da hərb peşəsinə getirib.

- Hələ erkin yaşlarından mühəribənin nə demək olduğunu anlayırdım. Evinizdə



böyükler həmişə danışırkı ki, Qarabağ mühəribəsi başlanğıcında erməni quldurları gecə gündüz sərhəd kəndlərimizi atəşə tutur, dinc insanlarınımızı öldürürdülər. Bu gün de ermənilər öz işgalçi əməllerindən əl çəkməyib kəndlərimizi atəşə tutur, günahsız insanların dinc yaşayışını pozurlar. Mühəribə yeni başlayanda Vətənimizin qəhrəman oğulları yerli özü-nümüdafiə batalyonları yaradaraq sərhəd rayonlarımızda torpaqlarımızı qoruyublar.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda nə qədər igid oğlanlar şəhid və

əlil olublar, eyni zamanda ən yüksək adlara layiq görülübllər. Onların yarımcıq qalmış arzularını həyata keçirmək amali ilə yaşayırlar. 20 faiz torpaqları işğal altında olan, 25 ildən artıqdır Ermənistanın təcavüzüne məruz qalan ölkənin vətəndaşı olaraq hərb peşəsindən başqa digər peşəni seçə bilməzdik, - deyir Coşqun.

Həmsöhbətim yiyələndiyi hərb sənətinin özəl xüsusiyyətlərindən maraqla danışır: - "Yaxşı yadımdadır. Müəllimlərimiz dərs zamanı deyirdi ki, ölkəmizdə mühəribə gedir,

Azərbaycan düşmən ölkə ilə həmsərhəddir. Hər gecə ermənilər temas xəttində yerləşən kəndlərimizi atəşə tuturlar. Demək, hər gün ermənilər dinc insanlarınımızın sakit həyatını pozub onları daim tehlükədə saxlamağa çalışıblar. Sadaladığım faktlar peşə seçimimə təsirsiz ötüşmədi. Artıq 5-ci sinifde oxuyarken qərar vermişdim ki, hərb peşəsinə yiye-lənəcəm, Azərbaycan Ordusunun zabiti kimi Vətənimizi düşməndən qoruyacam, işğalda olan torpaqlarımızın azad edilməsi naminə xidmət edəcəm."

Lap kiçik yaşlarından hərbi böyük mərəq göstərdiyini söyləyən Coşqun elə bu arzu, bu istək də 2011-2014-cü illərdə C.Naxçıvanski adına Hərbi Liseyde oxuyub. Sonra hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Hazırda cəbhə bölgəsində yerləşən "N" hərbi hissədə taqim komandiri kimi döyüş tapşırıqlarını ləyiqinçə yerinə yetirir.

Bu gün Coşqun xidmət etdiyi hərbi hissədə vətənpərvər, özüne tələbkar, daim hərbi biliyini artırmağa can atan zabiti kimi tanınır. O, tabeliyində olan əsgərlərə böyük qardaş kimi qayğısını əsirgəmir. Lakin

bununla belə tələbkar olduğunu deyir.

Əsgərlərə daim fərdi söhbətlər apardığını bildirən gənc zabit C.Rzayev onu da vurğuladı ki, hər bir əsgərin özünəxas xarakteri olur. "Fərqli xarakterləri öyrənmək üçün gərək onlara səmimi dialog qurasan. Bax, bu amillər xidmətin uğurlu aparılmasına güclü təkan verir. Hər bir zabitdə liderlik bacarığı olmalıdır. Bu çox vacibdir. Tabeliyimdə olan şəxsi heyətə hərbi vərdişləri həvəsle aşayıram. Onları hər zaman torpaqlarımızın uğrunda döyüše hazır olmağa ruhlandırıram."

Xidmətə cəbhə bölgəsində başlayan gənc zabitin liderlik bacarığı, qorxmazlığı ona uğurlar qazandır. Bu gün düşmənlə təmas xəttində Vətən torpaqlarının müdafiəsində dayanan ordumuzun bu gənc vətənpərvər zabitine müqəddəs xidmətində uğurlar diləyib, Vətəni qorumaq peşəsinin yəni zirvələrini fəth etməsini, qələbə müjdəli xəbərlərə xalqımızı sevindirməyi arzulayıraq.

Lale HÜSEYNOVA,
"Azərbaycan Ordusu",
foto
çavuş

Namiq PƏNAHOVUNDUR

Vətənim Azərbaycana xidmət edirəm!

Bütün birləşmə və hissələrdə müasir dizaynlı binaların inşa olunması ləyihəsi çərçivəsində ön xətdə verləşən hissə və bölmələrdə də abadlıq-quruculuq işləri aparılır. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu "Günnüt əməliyyəti" nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait düşmənlərimizə göz dağıdır.



Əsgərlərimizin döyüş ruhu və xidməti şəraitilə tanış olmaq üçün yene də yol aldım ön xətdə yerləşən hərbi hissələrimizdən birinə. Qonağı olduğum hərbi hissədə hərtərəfli şəraitin yaradılması hərbi qulluqçuların ən çətin hava və relyef şəraitində belə rahatlıqla xidmət aparmalarına hesablanıb. Düşmən mövqelərinin bir addımlığında müasir şəraitə, hərtərəfli təminata malik kompleksin tikilməsi

geri qalmayan və müxtəlif idman qurğuları ilə təmin edilmiş fiziki hazırlıq otağı, silah otağı mövcuddur. Hərbi hissədə idman şəhərciyinin mövcud olması şəxsi heyətin fiziki sağlamlığına müsbət təsir göstərir. Bir məqamı da qeyd edim ki, ön xətdə yerləşməsinə baxmayaraq Naxçıvan şəhərindən hərbi hissəyə kimi asfalt yol, qaz və elektrik xətti çəkilib.

Bu gün səngər və mövqelərdə ayıq-sayıq döyüş növbətçiliyi aparan əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Çünkü, komandirləri tərefindən yenilməz döyüşü keyfiyyətləri aşılanan əsgərlərimiz taktiki maşqələ və telimlərde daha da metinləşirler. Zabitlərden Şahin Abbasov, Elsevər Kərimov, Nəsib Nəsibov, Mehəmməd Qulubəyli, Emin Namazlı, Fariz Paşabəyli və digərləri bildirdilər ki, əsgərlərimiz döyüş hazırlığı dərslərində həvəsle iştirak etdikləri üçün ən çətin tapşırıqların öhdəsindən ləyiqinçə gəlməyə və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırlıqlar və buna da qadirdirlər.

Əsgərlər arasında dostluq-qardaşlıq münasibətlərinin simvoluna çevrilmiş "Bir nəfər hamı, hamı bir nəfər üçün" şəhəsi şəxsi heyətin nümunəvi xidmətinə təkan verir. Ağasəlim, Şahlar, Məzahir, Ramil, Elman, Zəbil, İbrahim, Fəttah, Qorxmaz, Balakiş, Kamran, Əfqan, Allahverdi, Əli, Əkbər və digərlərinin



hər biri ölkəmizin müxtəlif bölgələrindən olsalar da onları birləşdirən dəyər azərbaycanlı məfkurəsidir. Təbii ki, şəxsi heyətin yüksək döyüş qabiliyyətinə, mənəvi-psixoloji keyfiyyətlərə, fiziki dözümlülüyə malik olması xidmətin uğurlu təşkilinə imkan verir.

Bu gün xalq-ordu birliliyi özündə əks etdirən və hərbi hissələrde keçirilən artıq ənənə halını alan mədəni-kültəvi tədbirlər şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradır. Ön xətdə yerləşən bu hərbi hissəmizdə de konsert proqramları təşkil olunur, şəxsi heyət mədəniyyət kollektivləri, ictimaiyyət nümayəndələri, mühəribə vəteranları, elm adamları, ziyanlılar və tələbə gənclərlə birlikdə mədəni-kültəvi tədbirlərdə fəal iştirak edirlər. Növbəti dəfə hərbi hissənin qonaqları şəxsi heyətin sosial-meşət şəraitilə ilə yanından tanış oldular. Hərbi hissənin idman şəhərciyində fiziki hazırlıq dərsləri praktiki olaraq göstərilidir. Həmçinin minaaatlılar, tankəleyhinə vəsiatələr, snayper tüfəngləri və müxtəlif atıcı silahlar haqqında ətraflı

məlumat verildi. Daha sonra qonaqlar şəxsi heyətlə birgə nahar etdilər.

Düşmən ordusundan fərqli olaraq bizim ordumuzun hərtərəfli təminata, ən müasir silah-sursata və yenilməz, qətiyyətli, peşəkar şəxsi heyətə malik olması günümüzün reallığıdır. Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Azərbaycan əsgəri xalqdan güclərə əlavə torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Ön xətdəki mövqelərimizdə olan zaman hərbi qulluqçularımızın Vətən sevgisi, ordumuzun qüdrəti hər birimizi daha da qururlandırır. Xalqımızın ordumuzu güvəncə yeri biləsi qəlbə Vətən eşqi ilə döyünen vətəndaşlarımızın torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Deməli, əldə olunan uğurların, qazanılan zəferlərin arxasında dövlət-xalq-ordu birliliyi dayanır.

Leytenant
Nəriman NƏCƏFOV,
"N" hərbi hissəsi,
foto
əsgər
Turqut KƏRİMZADƏNİNİNDİR



Qarışqıq, izaholunmaz hissələr içindəyəm. Günəş bu gün çox səxavətlidir. Havadan torpaq qoxusu gelir. İnsan torpağa aşiqdi. Yaradılışımız da torpaqdandır, sonumuz da torpaq olacaq.

Düşüncərimi yol kənarındaki yovşan kolları daha da uzaqlara aparır, etri başaçılmasız duyğuları dilləndirir. "Kitabi Dədə Qorqud" dastanını xatırlayıram. Beyrəyə sevib-seçdiyi Banucciçək yovşan verib, əhd-peymən bağlamışdı. Yağı zindanlarında Beyrəyə bu rayihəni saxlamışdı?! - yovşan etri Beyrəyə Banucciçeyindən önce Vətəni, torpağı xatırladırdı. Görən, Elimdar yovşan etri nəyi xatırladırmış?...

Aprel zəfərində şəhid olan gizir Elimdar Səfərovu yaxınlarının dilindən tanımağa, tanımağa tələsirəm.

Yolun kənarında döyüşdən qalib çıxan qəhrəman duruşlu şəkil: Elimdar Səfərov küçəsi...

Şəhidin bir vaxtlar yaşadığı evin qapısına sancılan üçrəngli bayrağımız, evin qarşısında Elimdarın və aprel şəhidlərinin şəkilləri olan foto-stend elə bir təssürat yaradırdı, sənki, bura zaman donub dayanıb...

Məğrur görünüşlü Aminə ana bizi mehribanlıqla qarşılaşdı.

- Əslimiz Yardımlıdanırdı. Yardımlıda yaşayanda oğlum Elsever faciəvi şəkildə vəfat etdi. Yoldaşım Selimxan evdə rəhatlıq tapa bilmirdi. Uşağın ölməndən sonra çox böyük sarṣıntı keçirirdi. Neftçalaya köçdük, Aşağı Qaramanlı kəndində yurd saldıq. 2 oğlum, 4 qızım gəldi dünuya. Çox mehriban bir ailəydik. Hələ kiçik yaşlarından övladlarımıza Vətənin, torpağın müqəddəs olduğunu öyrətdik.

Elimdar 2009-cu il oktyabrın 1-də əsgər gedib. Uşaqlıqdan hərbçi olmaq isteyirdi. Uşaqlığında yaşıdlarını toplayaraq taxtadan avtomat, tapança düzəldər, dava-dava oynayardılar. Onlara ele gələrdi ki, oyundan böyük yəcəklər... Vətənə, bayraqa, İslami də-

Ordu və cəmiyyət

"Vətən candan da şirindir!" və yaxud yovşan etri

yərlərə çox bağlı idi. Namaz qılırdı, idmanın bir çox növü ilə məşğul olurdu. Tay-tuşlarına deyərmiş: "İnsan həyata bir dəfə gəlir. Düzgün və əməli saleh yaşamalıyıq. Bacarırsan yaxşılıq et, özündən gücsüze, zəifə kômək ol".

"Mənim de balamın ən böyük arzusu torpaqlarımızın düşmən tapağından azad olunmasını, üçrəngli bayraqımızın Qarabağda dalgalanmasını görmək idi. Hərbi xidmətə 6 ay idi getmişdi. Bir gün zəng vurub dedi ki, işğal altında olan torpaqlarımızı azad edəcək hərbçilərin sıralarında qalmaq isteyir. Xidmətinizi gizir kimi davam etdirməsinə halallıq verməyimi isteyirdi. Ana ürəyidi, arzusuna qarşı gedə bilmədim. Xeyir-dua verdim ki, Vətənimiz üçün, elimiz üçün yenə əsgər olsun".

Xidmət yoldaşları deyirmişlər ki, Elimdar üçün dünyada anasının xeyir-duasından, algılarından böyük heç nə yox idi. Anasının xeyir-duasından alanda çox sevinmişdi. Daim düşünərdi ki, böyük xeyir-duası ilə görülen işin sonu xeyirli olur. Əsgəri xidmətindən sonra xidmətinə sonsuz sevgi-isteklə, arzularla başlamışdı. Xidməti müddətində fəxri fərمان və qiymətlə hədiyyələrlə təltif olunmuşdu.

Məzuniyyət və ya istirahət günləri olanda, evlərinə gələrmiş, evin çatışmazlıqlarını aradan qaldırmışdır.

Qardaş Elzibar da hərbi xidmətdedir.

2010-cu il mayın 3-də evdən zəng vurub demişdilər ki, atası dünənini dəyişib... Bu itkidən sonra Elimdar dostlarına deyirmiş ki, indi anasına daha yaxın olmalıdır. "Anamı hamımız üçün qorunalyam".

Dərd öündə bir an belə ol-

sun başını əymeyib dik tutan Aminə ana səsindəki hüsnü dəsankı gizlətməyə çalışaraq, - Elimdar mənim həyatımın Güneşi idi. Ondan nə qədər danışsam, yorulmaram. Bir də görürdün ki, 50 kiloluq un kisəsini alıb çiçinən gətirir. Deyirdim, ay bala, belin düşər, qabırğan yerdən oynayar... Boyu-buxunu qapıdan hündür idib balamın. Şirin-şirin xatirələri düşür yadına... Hərdən vaxt eləyib gələndə, məni aparıb Neftçalada dəniz qırğında gəzdirirdi. Ele bil ömrünün qısa olacağını duyurmuş. Bir dəfə ayaqlarım palçıqlı

idi. Oturmaq istəmədim maşınına. Dedi ki, "Sənin ayaqqabılanın palçığına qurbanam. Nəinki maşın, dünyanın vari-dövləti sənə qurban olsun". Bəşimi xinasız görəndə bacılarını qınayırdı. Maaşını alan kimənə təzə pal-paltar alıb gətiirdi. Gözəl günlər yaşadırdı balam mənə...



Övlad itkisinin ağırlığını artıq bir dəfə yaşayan ana Elimdarın Vətən, torpaq, millet yolunda şəhid olması ilə təsəlli tapır, qəhrəmanlııyla qururları.

Bacısının toyunda "Vətən oğlu" mahnisina oynayanda Aminə ana Elimdara deyib ki, "ay bala, heç olmasa bu gün bir sən mahniya oynayaydın". Elimdar gülümsəyərək: "Vətən menim hər şeyimdir!", - deyib. "Vətən candan da şirindir!" kəlamı Elimdarın dilinin əzberiyimiş.

- Qızımın uşağı olanda Ceyranbatana getmişdim. Martin 26-da. Dayanacaqda dayanmışdıq. Elimdar da gəlib çıxdı. Bir-birimizə körpənin gelişilərənəkliyi verdik. Bir az səh-bətləşdik. Baxdım ki, balamın hələ-əhvali hemisəki kimi deyil. Dədim nə olub ay bala, niyə kefsizsen? Gülümsədi. Balamın xırda gülüşləri var idi. Bu bənzərsiz gülüş elə yaraşırkı ki, üzüne. Gülümsünüb məni aldatdı: "Axşam gələcəyəm. Səninizlə çoxlu səhbet edərik..." ... "Maşına oturub getdi... Bir

də baxdım ki, pəncərədən mənə tərəf baxır... Balamın üzünü sanki nur qılınmışdı. Baxış, görüntüsü ürəyimi qürurlandırdı. Sən demə, balamın o xırda gülüşlərini son dəfə görürəmmiş, o mehriban səsini son dəfə eşidirməmiş..."

Aprelin 1-də yaxınlarına sevinc içinde zəng edərək deyir

O ağır günlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Məscidində Vətən uğrunda şəhid olan hərbçilərimizə ehsan verdi. Şəhid anaları və yaxınlarının dərdine şərık oldu, problemləri ilə maraqlandı. Mərasimdə iştirak edən Aminə ana deyir ki, Mehriban xanım şəhid analarına üzünü tutaraq beş igid oğullarla bütün Azərbaycan xalqının fəxr etdiyini qeyd edib, onları böyükən analar qarşısında baş əyərek göz yaşlarını saxlaya bilməyib. Aminə ana "Mehriban xanım da nadir. Ananın halını, ananın nə çəkdiyini ana qədər heç kim dərindən anlaya bilməz", - deyir.

Aminə ana dövlətimizin şəhid ailələrinə diqqət və qayğılarından, bütün problemlərini həll edib, köməklik göstərməsindən söz açdı. Dövlətimizin qayğısına hər an öz üzərləndə hiss etdiklərini vurğuladı.

Uşaqlıq dostu Paşa Məmmədli deyir ki, Elimdar dostlarının, onu sevənlərin yaddaşında mərd, cəsaretli, dost yolunda canından da keçməye hazır olan, vətənpərvər, dürüst bir hərbçi və insan kimi qalıb.

Bayaqdan nəzərlərini əmisinin şəklindən ayırmayan balaca Aysandan əmisi haqqında soruşanda "Mən əmimlə fəxr edirəm" dedi, ona həsr olunmuş şeiri söylədi:

Öz ömrünü ömürlərin xilasına vermişən, Vətən üçün ürəklərde qalan bir yol seçmişən. Amalını, xəyalını yalnız Vətən bilmisən, Həqiqət tek yaşayışın ürəklərdə, Elimdar. Halal sənə Vətən suyu, ana südü, Elimdar.

Aminə ana inanır ki, nəveleri Elimdarın yolunu davam etdirəcək. Kim bilir, bəlkə də əmisiin adını daşıyan balaca Elimdar davam etdirəcək bu yolu...

Yovşan etri hiss edirəm... Vətəniimin səmalarını da məsəkən tutan şəhid ruhlarını, igid oğullarımızı əzəli torpaqlarımıza uğurlayıb bu qoxu... Yovşan qoxusudu bu... Yovşan... Vətən torpağının yovşanı...

Leytenant
Güney TAGİYEVA,
"Azərbaycan Ordusu"

Gəncə şəhərinə ekskursiya ön xətdə xidmət edən əsgərlərin marağına səbəb olub



Müdafia naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün hərbi planına əsasən, bu günlərdə Gəncə Qarnizonu Zabitlər Evinin "Vətən Uğrunda!" səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə "N" hərbi hissəsinin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.

Müdafia Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, ekskursiya zamanı əsgərlər ölkənin ikinci böyük şəhəri olan Gəncədəki mu-



zey və tarixli yerləri ziyarət edib, burada yaşayıb yaranan görkəmli şəxsiyyətlər, şəhərin tarixini eks etdiren

ekspozisiya zallarında qorunan eksponatlar, yerli xalçaçıların əl işləri ilə yaxından tanış olublar.

Hərb tariximiz

Tam artilleriya generalı Əlağa Şıxlinski və Azərbaycanda ilk milli hərbi təhsil

Azərbaycanın dövlətçilik tarixi min illerin o üzü ilə səsləşir. Azərbaycanın dövlət müstəqilliyi 1918-ci il mayın 28-də Gülistan müqaviləsi imzalanandan 70 il sonra bərpa olundu. Azərbaycan Demokratik Cumhuriyyəti mühüm dövlətçilik attributlarından biri kimi yaradılan ordusunu hərb elminin tələbləri əsasında formalasdırırdı.

İllkin mərhələdə ordunun zabit kadrları ile komplektləşdirilməsi problemi hələ edilməli idi. Həm kadr çatışmındı, həm de zabitlər çar Rusiyası ordusundan gelmişdi. Ünsiyyət baxımından müəyyən çətinliklər var idi. Əsgəri xidmətə çağırılanların böyük ekseriyətli rus dilini bilmirdi, zabitlər uzun müddət çar ordusunda xidmət etdiyində tabeçiliyində olalarla rus dilində ünsiyyət saxlamışdı. Problem zabit-əsgər münasibətlərinin Azərbaycan dili müstəvisine keçirilməsi idi. Bu baxımdan ordunun dövlət dili olan Azərbaycan dilində hərbi təhsil alan kadrlarla komplektləşdirilməsi zərurətə çevrilmişdi ve bu proses dövlətin başlıca vəzifələrindən biri idi. Bu problem mərhələlərlə həll ediləcək, tarixin axarı arzulanan məcraya yönəldiləcək, Azərbaycan dünyəvi dövlət kimi yaşayacaqdı.

İllkin mərhələdə hərbi məktəb yaradılması ordunun formalasdırılması üçün olduqca gərəklidi. Zaman təsdiqlədi ki, yaradılan hərbi məktəb - Milli Hərbiyyə Məktəbinin dövlətçilik üçün son dərəcə gərəkli olub. Bu da tam artilleriya generalı Əlağa Şıxlinskinin xidmətlərinin biri kimi dəyərləndirilməlidir.

Zabit kadrları hazırlanması üçün Müsəlman Korpusunun komandanlığı Bakıda Milli Hərbiyyə Məktəbinin açılmasına cəhd göstərmişdi. Müsəlman Korpusunun komandiri tam artilleriya generalı Əlağa Şıxlinski və qərargah rəisi polkovnik Mençukov 1918-ci il fevralın 6-də Qaqqaz cəbhəsi qoşunlarının baş komandanına yazdığı raporda kiçik rütbəli milli zabitlərin çatışmadığını nəzərə alaraq Bakıda 1-ci Müsəlman divi-

ziyasının nəzdində Milli Hərbiyyə Məktəbinin açılmasına razılıq vermesini xahiş etmişdi. Cəbhə komandanı kifayət qədər məntiqlə yazılmış raporta razılıq vermişdi. Hərbi-siyasi vəziyyət Rusiyada da, Azərbaycanda da son dərəcədə gərginləşmişdi. Belə bir şəraitdə yeni hərbi qurumun yaradılması nəinki çətiniydi, bəlkə də mümkünzsüzdüydü. Məhz bu səbəblərdən təşkilati məsələlərin həlli, deməli, Milli Hərbiyyə Məktəbinin fəaliyyətə başlaşması ləngidi...

Belə bir şərait yarandı; tam artilleriya generalı Əlağa Şıxlinskinin dövlət namine, dövlətçilik naminə arzuladığı hərbiyyə məktəbi fəaliyyətə başlayacaqdı. Bununla da Azərbaycanda milli hərbi təhsilin əsası qoyulacaqdı - müstəqil Azərbaycanın ilk hərbi məktəbi olacaqdı. Təbii, müəyyən çatışmaqlılar mərhələlərlə aradan qaldırılacaqdı. Məktəbin ordu quruculuğu prinsipləri əsasında, hərb elminin tələblərinə müvafiq hazırlanmış əsasnamesi də ünlü generalın hərbi təxəyyülünün məhsuludur. Əsasnamədə göstərilir ki, bu hərbi təhsil müəssisəsinin başlıca məqsədi ordunun hərbi hissələrinin bölküklerinin (rotalarının) nizami xidmətin tələblərini bilən, bölüyüni işini və hesabatını aparmağı bacaran zabitlərlə komplektləşdirməkdir.

Məktəbə daxil olmaq üçün

yaş həddi 18-25 müəyyənleşdirilmişdi və müsəlman uşaqları üçün nəzərdə tutulurdu. Müsəlman uşaqları ilə komplektləşdirme mümkün olmadıqda burada Zaqafqaziyada yaşayan rusların uşaqları da təhsil ala bilərdi.

Məktəbə daxil olanlar yunker



adlandırılacaqdı.

O illərdə müəyyən təhsil almış uşaqlar az olduğuna görə kontingent toplama problemini həll etmək məqsədilə yunker olmaq istəyənlərin en azı dörd illik təhsilə malik olması şart idi.

Məktəbə qəbul imtahanı deyil, seçmə (yoxlama) yolu ilə aparılacaqdı. Yunker olmaq istəyənlər hərbi həkim komissiyasından keçməli idi. Bu, yetərli deyildi. Hərbi təhsil sahəsində təcrübə olmasa da təxəyyül, orduya (deməli, dövlət, dövlətçilik) sevgi, bu sevgi əsasında formalasılmış sədəqət! digər müəyyən tələblərə də əməl edilməsini zəruriləşdirmişdi - əqidə, xarakter, fərdi keyfiyyətlər, cinayət tövətmislerin, cinayət meyillilərinin gələcəkdə cinayət törədə biləcəyi ehtimalı da nəzərə alınır. Yeri gelmişkən, bu və bu kimi amillər bugün də aktuallığını saxlamaqdır. Bunlar Milli Hərbiyyə Məktəbinde yüksək mənəvi keyfiyyətlərə malik olan zabit kadrlarının hazırlanmasında mühüm əhəmiyyətə malik olacaqdı. Bu təklifi məhz tam artilleriya generalı Əlağa Şıxlinskiyə məxsus olduğunu güman edirik. Çar ordusunda uzunmüddətli xidmətində hansı zabitin daha yüksək məsuliyyətə xidmət etdiyini yaxşı bilən general ordunun sağlam əqidəli-

lərdən təşkilini arzulayırdı.

Bütün proseslər general Əlağa Şıxlinskinin nəzarəti ilə aparılırdı. Böyük sərkərdənin tövsiyələri məktəbin fəaliyyətində əhəmiyyətli oldu.

100 nəfər yunker üçün nəzərdə tutulan məktəbdə təhsil müddəti 3 ay müəyyənleşdirilmişdi. Müddətin azlığı kadr hazırlığı prosesini tamlığıyla aparmaq mane ola bilməzdi; program materialları aşağı rütbeli zabit kadrları hazırlığına yeterli idi. Zabit kadrlarına olan ehtiyac nəzərə alınaraq məktəbə rəisi bu və ya digər yunkerin vaxtından əvvəl imtahan verməsinə, müvəffəq qiymət alaraq məktəbi bitirməsinə dair vəsatət qaldırmasına səlahiyyətli idi.

Məzunlara təze zabit mundırı, paqon, eləcə də digər zəruri əşyaları alması üçün əlli rubl, revolver, qılınc, durbin və nizamnamələr veriləcəkdi...

1918-ci il martın 1-də poruçik Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi.

Bakıda siyasi vəziyyət olduqca gərgin idi. Mart hadisələri Milli Hərbiyyə Məktəbinin Bakıda fəaliyyətini mümkünsüzləşdirmişdi. Nə etməli? - vəziyyət nəzərə alınaraq onun Yelizavetpol (indiki Gəncəyə) köçürülməsi qərara alındı. Və köçürüldü. Həm də qısa müddədə - aprel ayının 2-də. Həm də tam tərkibdə, dəftərxanasiyla birləşdə. Tarix elmləri doktoru Mehman Süleymanov arxiv materiallarına istinadən yazar ki, Milli Hərbiyyə Məktəbi Yelizavetpolda dəmir yol uşaq məktəbində məskunlaşdırıldı, bir həftə sonra - Yelizavetpol sənət məktəbinə köçürüldü.

Həciqabul ətrafında olduqca ciddi döyüşlər olacaq ehtimal edilirdi. Sərkərdələr bu döyüşləri Azərbaycanın qurtuluş döyüşü bildirdi; bolşevizmle mübarizə, bolşevik-dəsnək qüvvələriyle döyüşlər, əslində, Azərbaycanın müstəqilliyinin qorunması, saxlanması demək idi. Mehman Süleymanov qeyd edir ki, Hacıqabula polkovnik Maqalovun komandanlığıyla

Zaqafqaziya Komissarlığının qosunları göndərilmişdi.

Məktəb bağlandı, zabit he-yeti Hacıqabul döyüşlərinə göndərildi. Yunkerlər döyüşlərde könüllü iştirak edə bilərdilər.

Milli Hərbiyyə Məktəbinin fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyi bərpa edilənə kimi ləngidi.

Milli Hərbiyyə Məktəbinin ilk buraxılışı 1918-ci ilin oktyabrın 26-da oldu. Tarix elmləri doktoru Mehman Süleymanov arxiv sənədələrinə istinadən yazar ki, məktəbin rəisi Arif bəy Azərbaycan qolordusunun komandiri tam artilleriya generalı Əlağa Şıxlinskiyə buraxılış imtahanlarının başlanması haqqında məktubla məlumat verdi, generalın özünü, qolordunun qərargah rəisi Həbib bəy Səlimovun, 2-ci firqə komandiri Nazim bəyin imtahanda iştirakını arzuladığını bildirdi. Bu arzunun bir inama söykəndiyi şəkisizdir; məktəbin rəisi yunkerlərin imtahana ciddi hazırlığından əmin idi.

Buraxılış imtahanında tam artilleriya generalı Əlağa Şıxlinski, 2-ci firqə komandiri Nazim bəy, miralay Seyfulla Mirzə Qacar, Həbib bəy, Nuru paşanın atası Hacı Əhməd bəy, Maarif naziri Nəsib bəy Yusifbəyov da iştirak etdilər.

İmtahan oktyabrın 27-də təlim meydanının imtahan üçün məxsusi hazırlanmış (səngərlər, xəndəklər qazılmış, süni mənələr düzəldilmişdi) hissəsində davam etdirildi.

Azərbaycan qolordusunun komandiri tam artilleriya generalı Əlağa Şıxlinski, nizami sıradə düzülmüş yunkerləri salamlaşdırıldıqdan sonra imtahan başladı. Mehman Süleymanov qeyd edir ki, imtahanları müvəffəqiyətə verən yunkerlər xidmət üçün qoşunlara göndərilecek, onlara zabit rütbəsi 6 aydan sonra veriləcəkdi...

Yunkerlər imtahanları müvəffəqiyətə verdilər...

Gülsurə HÜSEYNOVA,
Hərbi Akademianın
adyunktu

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistan silahlı
birleşmələri atəşkəs
rejimini pozub

21 avqust 2018-ci il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 79 dəfə pozub.

Ermənistan Respublikası icevən rayonunun Berkaber kəndində yerləşən mövqelər-dən Qazax rayonunun Məzəm kəndində, Berd rayonunun Mosesqəx və Cinari kəndlərində yerləşən mövqelər-dən Tovuz rayonunun Ağ-

dam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağardı, Qərvənd, Qaraxanbəyli, Horadız, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adızsız yüksəkliklərde yerləşən mövqelər-dən ordumuzun mövqeləri atəşə tutulub.

Ermənistanda hərbi qulluqçuların xidmətdən yayınmasının əsas səbəbi orduda zorakılıq hallarının artmasıdır

Ermənistanda hərbi qulluqçular xidmətdən yayınmaqdə davam edirlər. İşgalçi ölkənin dörd hərbi qulluqçusu müalicə olunduqdan sonra hərbi xidmətə qayitmaqdan imtina ediblər. Bununla bağlı cinayət işi açılıb.

Analitik-icmalçı Ehtiram Aşırı bu barədə AZERTAC-a açıqlamasında bildirib ki, avqustun 18-də Ermənistən Müdafiə Nazirliyinin mərkəzi hərbi xəstəxanasında dörd əsgərin uzunmüddətli müalicə aldığı qeyd olunub. Müalicələri sona çatdırılmadığı üçün sağlamlamalarını tam bərpa edə bilməyən hərbiçilər xidmət yerinə getməkdən boyun qaçırıblar.

Müdafiə Nazirliyinin məlumatına görə, nazir müavini Cəbrayıl Balayan, Ermənistən Müdafiə Nazirliyinin hərbi polis şöbəsinin rəisi polkovnik

Aleksandr Avetisyan və digər rəsmi şəxslər məsələni aydınlaşdırmaq üçün hərbi xəstəxanada olublar. Aparılan izahat işinin nəticəsində Hovannisiyan və A.Avoyan hərbi hissəyə qayitmaq və xidməti davam etdirməyə hazır olduğunu bildiriblər. Müdafiə Nazirliyinin hərbi polis şöbəsinin əməkdaşları ilə birləşdə Kiracosyan və Qukasyan Ermənistən Müdafiə Nazirliyinin "N" hərbi hissəsinə köçürülbilərlər. Lakin xidməti yerlərinə qayitmaq istəməyən əsgərlərlə bağlı cinayət işləri başlanıb və araşdırma aparılır.

E.Aşırı deyib ki, işgalçi ölkənin Müdafiə naziri dəyişəndən sonra da orduda hərbi xidmətdən yayınma, fərarılık hallarında azalma əvəzinə, əksinə, artma müşahidə olunur. Bu, o deməkdir ki, David

Tonoyanın sözlərinə baxma-yaraq, Ermənistən ordusunun əsgərləri psixoloji cəhətdən hərbi xidmətə hazır deyillər. Ermənistən ordusunda hərbi xidmətdən yayınma hallarının artması təsadüfi deyil. Orduda tecavüzkarlıq və zorakılıq hallarının yayılması bunun başlıca səbəbidir. İşgalçi ölkənin ordusundakı hərbi qulluqçular arasında psixi problemləri olan əsgərlər coxdur. Belə getsə bir müddət sonra D.Tonoyan orduda xidmət etməyə adam tapmayacaq və özü təkbəna xidmət edəcək, Ermənistən ordusuna isə ruhi dispanser kimi fəaliyyət göstərəcək. Bu vəziyyətdə D.Tonoyanın psixi problemləri olan hərbi qulluqçularına "dəlilik kağızı" yazmaqdan başqa işi olmayaq.



Sıra hazırlığı

“Öyrədiblər, öyrədirik”

Ön xətdə yerləşən "N" hərbi hissəsindəyik. Burada şəxsi heyətin günün nizam qaydasına necə riayət etməsinin şahidi oluruq. Hərbi hissə ilə tanışlaş zamanı sıra meydanında keçirilən dərs diqqətimizi çəkir. Dərsi həm yaxından izləmək, həm də müəyyən qeydlər götürmək üçün onlara vaxınlaşırıram.

İlk növbədə zabitə həmsöhbət oluruq. Öyrənişən ki, leytenant Nihad Heydərov Bakı Dövlət Universitetinin məzunudur. Müddətli həqiqi herbi xidmətini bitirib tərxis olan Nihad yenidən ordु sıralarına qayıtmış istəyi ile sənədlərini toplayaq ehtiyat zabit hazırlıq kursuna təqdim edib. 2016-ci ildə kursu bitirərək xidmətə yollanıb. "Aprel döyüşlərində qəlebə qazanan ordumuzun gücü məni qürurlandırdı. Hec düşünmədən zabit olacağımı qərəverdim. Düzdür, döyüslərde iştirak edə bilmədim. Ancaq hər an ehtiyatda olan bir əsgər kimi geri çağırılmağa və vuruşmağa hazır idim. Indi zabitəm. Həm də qalib ordunun zabit", - deyə leytenant Ni-



had Heydərov söhbətə başlayır.

Zabit, həmçinin onu da bildirdi ki, bu gün öyrənilən hər mövzu sabahki döyüslərdə lazım olacaq. "Əsgərlər döyüş hazırlığının bütün növleri ilə məşğul oluruq. Taktiki, atəş, mühəndis hazırlıqları ilə yanışı, sıra hazırlığı da vacibdir. Çünkü intizamsız bölmə heç vaxt döyüşdə qalib gəl bilməz. Onlar sıra hazırlığında sıra, duruşları ilə, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməklə hər zaman döyüşə hazır olduqlarını bildirlərlər. Hər birimiz üçün nizam-intizam sıradan başlayır. Bugünkü məşğələmizdə hərbi salam vermə qaydaları, reisə ya-xınlaşma, yerində sağa-sola dönmələr və başqa hə-

reketləri yerine yetiririk." Sıra nizamnaməsinin tələb etdiyi qaydada düzülən əsgərlərə yaxınlaşırıram.

Masallı rayonundan hərbi xidmətə çağırılan əsgər Ə.Mehrəliyev dərslerin yüksək səviyyədə keçirildiyini qeyd edir.

- Komandirlərimiz bize bütün mövzularda dəslər keçirirlər. Bütün məşğələlər maraqlıdır, amma sıra hazırlığı mənə xüsusiət maraqlı gəlir. Çünkü Herbi andı qəbul etdiyimiz gün valideynlərin həvəsə gözlədiyi an bizlərin sıra addımlarıyla tribunanın qarşısından keçdiyimiz andır. Həmin gün yaddaşımızda silinməz izlər buraxıb. Sıra yerişi istenilən bölmənin nizam-intizamının əsas göstəricilərindəndir.

Əsgərlərdən Sənan Məmmədli, Sərxan Xəlilov, Veyis Əliyev də fikirlərini bölüşərək qeyd etdilər ki, ordumuz ister döyüş hazırlığı, istərsə də intizam baxımından dünyanın aparıcı orduları sırasındadır.

Bəlli, hər bir bölmənin intizamı ilk növbədə sıra hazırlığından başlayır. Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətlə keçirilən hərbi paradda sübut etdi ki, ordumuz nizam-intizamlı, güclü, qarşıya qoyulan istenilən tapşırığı icra etməye qadir olan ordudur.

**Baş leytenant
Məhəmməd NƏSİRLİ,
"Azərbaycan Ordusu",
foto
çavuş
Namiq PƏNAHOVUNDUR**

Xəbərlər: hadisələr, faktlar


Türkiyədə ödənişli əsgərlilik üçün 357 mindən çox müraciət qeydə alınıb

Türkiyədə ödənişli əsgərlilik üçün avqustun 17-dək 357 min 350 çağrıçı müraaciət edib. 61 min 843 nəfərin müraaciətinə müsbət cavab verilib. Sentyabrın 15-də bu çağrıçılarından 12 min nəfəri hərbi hissələrdə təlimə başlayacaq.



Qeyd edək ki, Türkiye Büyük Millet Məclisinin ödənişli əsgərliliklə bağlı qəbul etdiyi qanun iyulun 25-de qüvvəyə minib. Qanuna əsasən, çağrıçılar 15 min Türkiye lirası (həzirki məzənnə ilə təxminən 2500 ABŞ dolları) ödəyib 30 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.

"Kalaşnikov" yeni avtomat istehsal edəcək



"Kalaşnikov" Konserni yeni avtomat istehsal edəcək. 7,62 kalibrli yeni "AK-308" sinaq üçün hazırlanır. Konsernin yadıgi məlumatə görə, "AK-103"ün bazasında düzəldilən yeni avtomatın darağı 20 patron tutacaq.

105 yaşlı amerikalı hərbçi diplomunu 83 ildən sonra alıb



ABŞ-da təqaüdə çıxmış 105 yaşlı keçmiş hərbçi Bill Voigt 1935-ci ildə ala bilmədiyi diplomunu 83 ildən sonra elə edib.

Bill Voigt ikinci Dünya və Koreya müharibələrində ABŞ donanmasında xidmət etdi. Sonra bir müddət Pentaqonda işləyib və oradan da təqaüdə çıxbı.

B.Voigt üçün San Diego Universitetinin şəhərciyində xüsusi mərasim təşkil edilib. Universitetin nümayəndələri onun həmin dövrən indiyə qədər sağ qalan yeganə hərbçi olduğunu bildiriblər.

105 yaşlı keçmiş hərbçi 1931-ci ildə ali məktəbə daxil olsa da, məzun olduqdan sonra iş axtarlığı üçün buraxılış mərasimində iştirak etməyib və buna görə də o, diplom ala bilməyib.

Suriyada İŞİD terrorçuları ilə ABŞ əsgərləri arasında qarşıdurma olub



İŞİD terror təşkilatının üzvləri Suriyanın İraq ilə sərhədi yaxınlığında Deyrizor şəhərində ölkənin ən böyük neft yatağını əle keçirmək üçün ABŞ əsgərlərine hücum ediblər.

Terrorçular bomba yüklü nəqliyyat vasitələri ilə ABŞ əsgərlərinin bazalarına hücum ediblər.

Hücumun qarşısını almaq üçün ABŞ-in liderliyi ilə koalisiya qüvvələri terrorçulara havadan zərbələr endiriblər. Silahlı qarşıdurma nəticəsində İŞİD üzvlərindən bir çoxu məhv edilib. Bununla yanaşı, bir mülki şəxs həlak olub, beşi isə xəsarət alıb.

"Taliban" döyüşçüləri 160 girov azadlığa buraxıb



Əfqanistan hökumətinin məlumatına əsasən, ölkənin təhlükəsizlik qüvvələri "Taliban" hərəkatı döyüşçülərinin girov götürdüyü 3 avtobusun sərnişinlərindən ibarət 160 dinc sakinin azad edilməsinə nail olub.

Bununla yanaşı, Əfqanistan ordusunun 20 əməkdaşı taliblərin əsirliyində qalıb.

Xatırladaq ki, avqustun 20-də silahlılar Əfqanistanın şimalında, Qunduz əyalətinin Xan Abad rayonunda 3 avtobusu əle keçirmişdi. Hədisənin ardından "Taliban" hərəkatının nümayəndələri avtobusdakı dinc sakinlərin azad ediləcəyini, sərnişinlərin arasında olan hərbçilərin isə əsir saxlanılacağını bildirmişdi.

**AZERTAC-in
materialları əsasında**

Əsgər məktubu

“Mən də Vətən oğluyam”



Bilirom ki, atam hər məktubumu səbirsizlikle gözləyir, anam isə yazdırıbm məktubları dəfələrlə oxuduqdan sonra saxlayır.

Ata, yadına gəlin xidmətə gəlməmişdən əvvəl öz xidmətindən mənə danışardın. Burada olduğum müddədə komandirlər bizi zərərənətən qoruyub. Hər birimiz hərbi biliklərimizi təkmilləşdirmək üçün daima öz üzərimizdə çalışırıq ki, xidmətizmizə valideynlərimizə və komandirlərimizə başucalığı getirək. Bu gün hər birimizin bir amali var - torpaq-

ılk günlərdə bir az darıksam da bu gün burada çoxlu dostlarım var. Tez-tez uşaqlıq xatirələrimizi bələdliyim. Hər birimiz hərbi biliklərimizi təkmilləşdirmək üçün daima öz üzərimizdə çalışırıq ki, xidmətizmizə valideynlərimizə və komandirlərimizə başucalığı getirək. Bu gün hər birimizin bir amali var - torpaq-

ılarımızı işğaldan azad etmək. "Vətən" sözünün içəliyini ön xətdə xidmət etdikdən sonra daha dərindən dərk edirik. Vətən dedikdə Anamızı, Ana dedikdə Vətənimizi anıraq. Bu iki məfhumu bir-birindən ayırmak mümkünüsüzdür. Anasını sevən Vətəninə sevməye borcludur. Hərbi xidmətə gələnə qədər bu fikri o-

**Əsgər
Mirilyas AGAZADƏ,
"N" hərbi hissəsi,
foto
C.CƏFƏROVUNDUR**



Ovqat

İdman

Bu sevginin qüdrətinə milyonlar şərik...

"Innovativ Təşəbbüs-lər" İctimai Birliyinin təşəbbüsü ilə hərbçilərin əhatəsində məktəblilərin dövlət bayraqımıza and içməsi vətənpərvərliyi formalaşdırmaqdır, daha əhatəli formatda düşüncələrə hopdurulması baxımdan dəvərləndirilməlidir; məktəblilər bayraqımızın müqəddəsliliyinin cəfəkəsi olacaqlarına, onu qoruyacaqlarına, yaşantılarının qürruru edəcəklərinə, son nəfəsinədək ürəklərində dalgalandıracaqlarına and içirlər.

Dövlət üçün, dövlətçilik üçün bu biçim tədbirlər vətənpərvərliki, belə vətənpərvərlik ordunun gücünün artacağına, qüdrətinin möhkəmənəcəyinə zəmanət deməkdir; məktəblilər belə gəncələr, gənclər ordu sıralarına bu ruhda gedir...

Azərbaycan əsgərinin hünər, cəsarət, sevgi yüksəkliyinin - Lələtəpənin ətəklərində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamıyla yeni yaşam verilmiş Cəcən Mərcanlıda bir qədər həyəcanla, bir qədər qururla, bir ürək tutumuna sevgilərlə içilən and bu yaşda uşaqların vətənseverlik odasıdır, şübhəsiz. Həmin tədbirdə çəkilən, bir anın yaddaşı olan, hamının düşüncəlerinin dan ulduzuna dönen bu şəkər baxdıqca baxırsan. Hər baxdıqca Vətənə ad olan bir mətləbin

yeni çalarlarını görürsən...

7-8 yaşlı uşaqların Azərbaycan əsgərinə belə qədərsiz doğmaliyi, Azərbaycan əsgərinin tanımadiği uşaqlara belə qədərsiz mehribanlığı gözlerimizdən könlümüze süzlür, süzüləsüzülə ruhumuzun göyqur-

sını istəyəcəklər. Döyüşlər gedən vaxtlarda orta məktəbdə oxuyan əsgər komandirlərindən, döyüşlərdə iştirak etmiş hərbi qulluqçularlardan eşidiklərini danişacaq. Deyəcək ki, biz həm de sizin bu bənzərsiz təbəssümünüzü əsgəriyik.

cəksiniz, siz də hiss edəcəksiniz, siz də duyacaqsınız, şəklin dediklərini dediklərimdən daha əhatəli, daha məzmunlu, daha duygulu eşidəcəksiniz. Onda özünüzün də həmin duyuşal tədbirdə iştirak etdiyinizə zərrəcə şübhəniz qal-



şağına dönür. Baxırsan, anladığın, dərk etdiyin mətbələri anın - zamanın səxavəti kimi düşüncələrinə hopdurursan.

Bu ünsiyət qarşılıqlı sevgidi...

Bu sevgi yaşarı, bəşəri sevgidi...

Bu sevgi Azərbaycan əsgərinin gücünü, xalqın güvəncinini söykediyi sevgidi. Ona görə belə bənzərsizdir, işqlidir, göz çəkəndi, könül açındı...

O uşaqlar belkə də Azərbaycan əsgəriyle heç zaman görüşməyib, ünsiyətde olmayıb. Belkə xəyallarında yaşatdıqlarıyla belə bir mehribanlığın əhatəsinde oldularından təbəssüm çıxıqlayıb "Aydan ari, su-dan duru" baxışlarında? "Belkə"siz beledi...

Bir azdan Samidi soruşacaqlar, Raqfu soruşacaqlar, digər şəhidlərin qəhrəmanlıqlarından danişma-

Deyəcək ki, Azərbaycan əsgəri güclüdü, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadırdı.

Deyəcək ki, Böyük Qələbə qazanılacaq. Biz də qalib əsgərlərin sırasında olmaq istəyirik. Qazanacağımız qələbəni biz yaşada-cağıq, siz yaşadacaqsınız, sizdən sonra da qururla, sevgilərlə yaşıdalıacaq. Qələbədən sonra hər Qələbə gündündə, Bayraq bayramında uşaqlara Azərbaycan əsgərinin hünərindən danişacaqsınız. Uşaqlar tənimadıqları əsgərin, əsgərlərin boyununa sarılıcaqlar.

O şəkli görənlərin ürəyi təllənəcək, könül xoşluğu gətirən o şəkli şəhidlərin ruhuna gözəydinlik bileyək. Həmin gün göy üzü elə gözələşəcək ki!

Bu şəkər günümüzün manifesti desəm, qınamayan məni. Baxın, bu şəklin ecazkarlığını siz də görə-

mayacaq...

Bayraq sevgisinin, bayrağa sevginin şəkli bu şəkil...

Bu uşaqlar sinif yoldaşlarına "Mən Cocuq Mərcanlıda olmuşam. Lələtəpəni görmüşəm. Əsgərlərə səhəbətmişəm", - deyəcəklər. "Əsgərin adı nə idi?" sorusununda qururla "Azərbaycan əsgəri!" - deyəcəklər...

...illər keçəcək, bu uşaqlar böyüyəcək, bu gün bu əsgər onları necə əzizləyir-sə, Böyük Qələbənin hansı ildönümündə işğaldan azad edilmiş torpaqlarımızda dalgalanan bayraqlarıma baxanları da elə əzizləyəcəklər. Onda da görəcəyik ki, həmin şəkil çəkilən anda yaşılanan sevincə, yaşılanan sevincin qüdrətinə milyonlar şərikdi...

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist

Hərbi texnikalar, silahlar

G-124 gözətçi gəmisi



G-124 gözətçi gəmisi 205P layihəli raket qayıqlarının növünə aiddir. Onlar dənizdə və dəniz əməliyyatlarında sərhəd qoşunlarının tərkibində sərhəddə gözətçi xidmətinə yerinə yetirmək üçün nəzərdə tutulub. Standart olaraq onların su basımı 211 ton, tam olaraq 245 ton təşkil edir. Geminin uzunluğu 39,8 metr, eni 7,9 metr, çökməsi 1,96 metrdir. Sürəti saatda 35 mildir. Üzü mə uzaqlığı 35 milde 500 mil təşkil edir. 10 gün suyun üzerinde qala bilir. Həyəti 30 nəfərdir. Silahlanması 2x2 30 mm-lik AK-

230, 4 ədəd 400 mm-lik torpedo aparati, 16 komplekt Strela-3M TƏİR, 2 ədəd PK-16 üçün buraxıcı qurğu daxildir. Suüstü hədəfləri aşkar etmək üçün Baklan və Qarpun, atəsi idarə etmək üçün MR-104 RıS radiolokasiya sistemləri, SPO-3 REB sistemi ilə təchiz edilib. Geminin gövdəsi poladdan hazırlanıb, su keçirməzdir.

Güç qurğusu üçvalli, üç M-500 dizelli, 15000 at gücündədir.

G-124 gözətçi gəmisi Almaz müəssisəsi tərəfindən PSKR-624 sərhəd gözətçi gəmisi kimi hazırlanıb. 1972-ci il iyunun 28-də keçmiş SSRİ-nin HDD-nin Xəzər donanmasının tərkibinə daxil olub.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"



Baş redaktor
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktoru müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar səbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

leytenant
Günay TAĞIYEVA

Qəzeti hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Müddətdən artıq həqiqi hərbi xidmet həbi qulluqçusu əsgər Həsənov Yunus Şaban oğluna 2015-ci ildə verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

AZƏRTAC-in
materialları əsasında

Qəzeti həfdəda iki dəfə (III-VI günələr) neşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində sohifələnər "Hərbi nəşriyyat" in mətbəsində hazırlanır.
Diapoziтивlər çap olunur. Əlyazmalar ray verilir,
teqdim edilən yəzərlər müelliflər qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisenziya № 361
Sifariş № 527
Nüsxə 3525